



Azərbaycan Respublikasının  
Medianın İnkışafı Agentliyi

## Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

**Q**arabağ münaqişəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdıqdan sonra ATƏT-in Minsk Qrupunun bundan sonra fəaliyyətinin hansı istiqamətdə olacağı indi xüsusi maraq doğurur. Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, artıq Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur, çünkü münaqişə həllini tapıb.

Ermənistan isə Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsində maraqlı olduğunu bu gün də ən yüksək səviyyədə tekrarlaşdırmaqda davam edir.

### Minsk Qrupunun 28 illik fəaliyyəti sıfır bərabər olub

Qarabağ münaqişəsi ilə bağlı ötən zamanın təhlili bir daha sübut edir ki, Minsk Qrupunun fəaliyyəti bu konfliktin dinc müstəvidi çözülmədə hansıa ciddi rol oynamayıb. Yeri gəlmışken qeyd edək ki, elə Prezident İlham Əliyev də Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal zirvə görüşündə çıxışında yenidən bu məsələyə toxunaraq, Minsk Qrupunun nəticəsiz fəaliyyətini sərt şəkildə tənqid etdi: "Münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk Qrupu 28 il ərzində fəaliyyət göstərse de, netice sıfır bərabər olub. Halbuki, Minsk Qrupuna həmsədrlik edən ölkələr dünyadan aparıcı dövlətləridir, nüve dövlətləridir, BMT Tehlükəsizlik Şurasının daimi üzvləridir. Əlbette ki, Ermənistana işğalla bağlı ciddi təzyiq göstəriləsədi ve Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsədi, məsələ çoxdan sūlh yolu ilə öz həllinə təpə bilərdi. Əfsuslar olsun ki, bu baş vermedi. Əksinə, məsələnin dondurulması istiqamətində addımlar atılmışdır".

Həqiqətən də Minsk Qrupunun həmsədrleri Ermənistən illerdə Azərbaycan torpaqlarını işğal altında saxlamasına görə məsuliyyət daşıyan tərəflər sırasında yer alır. Ən azı o baxımdan ki, fəaliyyətləri dövründə işğalçıya qarşı sərt tədbirlər görmeyiblər, sanksiyalar tətbiq etmeyiblər. Elə bu da işğal siyasetinin davam etməsinə rəvac verib. Bu mənada tamamilə təbiidir ki, Azərbaycan cəmiyyətində Minsk Qrupunun həmsədrlerinə qarşı daim inam-

sızlıq hökm sürüb. Çünkü vasiqəcilerin əsas işi ildə bir neçə dəfə bölgəyə səfərə gəlmək, iki ölkənin xarici işlər nazirlərinin görüşünü teşkil etmək, sonda da hansısa şablon bəyanat verməkdən o tərəfə keçməyib. Təsadüfi deyil ki, Azərbaycanda eksəriyyət həmsədrlerin bu səfərlərinə turist gəzintisi kimi baxıldı. Bu qrupun Qarabağ münaqişəsini həlli edə bilməyəcəm dəqiqleşdikdən sonra Azərbaycan konflikti güc yolu ilə çözdü. Deməli, bununla Minsk Qrupunun fəaliyyətinə də ehtiyac qalmayıb. Əslində, ötən ilin dekabrında Prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlerini qəbul edərən bu xüsusda konkret məsəljər da verib: "Buraya gəlmək sizin ideyanız id. Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Mənə məlumat verəndə ki, Minsk Qrupu gəlmək istəyir, dedim ki, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əger siz bunu kamera qarşısında söyləmek istəyirsinizsə, buyurun. Əger istəmirsinizsə, men onlara deym getsinlər. Neca istəsəniz. Buyurun, sizi dinləyirəm". Amma həmin vaxt həmsədrler hansıa söz deyə bilmədi. Elə bu da qrupun fəaliyyətinə artıq ehtiyac olmadığını bir daha təsdiq etdi. Əslində, Minsk Qrupunun daimi yarımaz fəaliyyəti keçmiş amerikalı həmsədr Riçard Hoqland tərəfindən də açıq etiraf edilir.

Xatırladaq ki, Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında bu günlərdə dərc olunmuş məqaləsində Minsk Qrupunun faktiki heç bir işlə məşğul olmadığını etiraf edib.

### Ermənistanın və Azərbaycanın Minsk Qrupuna yanaşması haçalanır

Yuxarıda qeyd olunduğu kimi, münaqişənin dinc yolla həlli üçün yaradılan ATƏT-in Minsk Qrupu heç bir iş görmədi. Nəticə-



Baki-xeber.com

Official publication

# Minsk Qrupunun ləğvi aktuallaşır... Prezident Əliyevin TDƏŞ zirvəsində 28 illik fəaliyyətsizliyə konkret iradları...

də Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Ermənistən yaratdığı təhdidləri, işğalı aradan qaldırdı. Riçard Hoqland da etiraf edir ki, Azərbaycan və Ermənistən arasında 2020-ci il mühəribəsindən sonra ATƏT-in Dağlıq Qarabağ tənzimləməsində her hansı rol qalmır. O bildirir ki, ATƏT-in Minsk Qrupunun işinin davam etdirilməsi İrəvana Dağlıq Qarabağın yekun statusunun həlli üçün lazımdır. Amma Bakı bunun tamamilə eksini düşünür və bidirir ki, Dağlıq Qarabağ onun tərkib hissəsidir və bu həmşə belə olacaq: "Minsk Qrupuna Azərbaycan və Ermənistən arasında başqa Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç və Türkiye daxil olsa da, "gündəlik üzbüüz işi" Fransa, Rusiya və ABŞ-dan olan həmsədrler aparır. Minsk Qrupunun həmsədrli vəzifəsi karyera etmək yox, gözələmə vəzifəsidir. Yeni diplomatlar bu vəzifədə adətən daha yüksək vəzifəyə gedənədək vaxt keçirirlər. Müəyyən mənada həmsədrlerin işi diplomatın adı insanların təsəvvüründə olğulu kimi idi. Biz beşuldulu otellərde, ayrıca yemek otağı, içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyen lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restorallarda yeyirdik. Yaxşı yasaçırdıq və arabı ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk Qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danişsam, cox-cox az iş başa çatdırılırdı". Hoqland yazır ki, uzun illər ərzində ATƏT "Madrid prinsipləri"ni - Dağlıq Qarabağ münaqişəsinin yekun həlli və Dağlıq Qarabağ əhalisine

öz müqəddəratını təyin etmə hüququnu verəcək yol xəritəsini formalasdırmışdı: "Mənim həmsədr olduğum dövrə Rusyanın xarici işlər naziri Sergey Lavrov münaqişənən həlli üçün öz planını açıqlamışdı. Dərhal "Lavrov planı" adını qazanan bu təklif mövcud "Madrid prinsipləri"ne xeyli oxşar idi. Amma bizə xəbərdarlıq edilmişdi ki, bunu sadəcə olaraq "masa üstündəki plan" adlandıraq. "Lavrov planı" adlanan plan təqdim olunanda, mən hörməti həmkarım, rusiyalı həmsədr Popovdan soruşdum ki, İrəvan və Bakı bir-dən bu planı qəbul etse, Kreml onu doğrudan da həyata keçirəcəkmi? Bilsənizmi onun səmini cavab nə oldu? "Əlbətə ki yox!" Hər şəyden artıq bu mənə bəlli etdi ki, Dağlıq Qarabağ təkcə Ermənistən və Azərbaycan arasında olan ikitərəflə problem deyil. Reallıqda bu, Rusiyanın əsas və yəqin ki, həlledici rol oynadığı üçtərəflə məsələdir". Amerikalı diplomat yazır ki, həmsədrlerin İrəvan və Bakı şəfərləri zamanı təreflərin öz mövgələrindən bir addim da geriye çəkilək niyyətində olmadıqlarını görürdü: "Mən şəxsən belə bir qənaətə gəlmışdım ki, Dağlıq Qarabağ problemini yalnız müharibə həlli edə bilər. Hərçənd, bu qənaətimi heç vaxt açıq bildirmədim".

Hoqland qeyd edir ki, 2020-ci il müharibəsi zamanı Minsk Qrupu həmsədrlerinin paytaxtları bir neçə dəfə atəşkəsənən çağırılsalar da, bu atəşkəsənən bir neçə saat da davam etmədi: "Moskva indiki vəzifəyə yalnız o vaxt yaratdı ki, Azərbaycanın bütün ərazisini geri alacağı görüñürdü". Hoqland ümid

edir ki, ATƏT-in Minsk Qrupu belə də yeni yanaşma və düşüncə ilə öz rolunu saxlaya bilər. Onun fikrincə, hazırda keçmiş münaqişə zonasında infrastrukturun bərpasından, yeni yollardan, kommunikasiyaların açılmasından səhərbət gedir. Hoqland düşünür ki, Minsk Qrupu bu işlər üçün Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan, Avropa Yenidənqurma və İnkışaf Bankından vəsait alınmasında rol oynaya bilər. Bildirir ki, Minsk Qrupu öz missiyasını yenidən müəyyənləşdirə bilməsə, cox təessüf, Beynəlxalq diplomatiyadan kənardan qalacaq. Bu etiraflarından da açıq görünür ki, Minsk Qrupunun Qarabağ məsələsinin çözümündə fəaliyyəti artıq sona çatıb. Yalnız Azərbaycanın razılığı olduğu halda Minsk Qrupu işğaldan azad edilən ərazilərin bərpasında iştirak edə bilər.

### Azərbaycan- Ermənistən sərhədi Minsk Qrupunun mandatı xaricindədir...

Hazırda Minsk Qrupunun fəaliyyəti bundan sonra davam etdirə biləcəyi ciddi sual altındadır. Çünkü Qarabağ münaqişəsi çözülmələr və Azərbaycan da bunu yüksək səviyyədə bəyan edir. Əslində, Ermənistəndə da Minsk Qrupunun uğursuz fəaliyyəti açıq etiraf edilir. Ermənistən xarici işlər naziri Ara Ayvazyan bu xüsusda bildirir: "Müharibə ATƏT-in Minsk Qrupu həmsədrlerinin fəaliyyətinin uğursuzluğunu göstərdi. Sentyabrın 27-si səbüt etdi ki, onlar öz mandatlarının bu hissəsi çərçivəsində iflasa uğrayıblar". Bununla belə, İrəvan Minsk

Qrupunun fəaliyyətinin yenidən davam etdirilməsini istəyir. Ara Ayvazyan bu xüsusda bildirir: "Bize cari şəraitit ehtiyac edən deyil, prosesə başçılıq edən güclü həmsədrlik lazımdır".

O da reallıqda ki, Minsk Qrupu Azərbaycan ərazisində Dağlıq Qarabağ münaqişəsini həlli etmək üçün mandat almışdı. Lakin bu münaqişə də çözülmədi. Ermənistən-Azərbaycan sərhədi isə Minsk Qrupunun mandatı xaricindədir. Bu da Minsk Qrupunun fəaliyyətinə artıq heç bir lizum qalmadığını təsdiq edir. Ən əsası da, Azərbaycan öz ərazi bütövlüyünü bərpə etdiyi üçün Minsk Qrupuna hazırlı formatda ehtiyac qalmır. Hesab edilir ki, Minsk Qrupunun başlıca vəzifəsi yeni gerçəklərə uyğunlaşmaq olsa, bu istiqamətdə fəaliyyət göstərse, müəyyən məddət fəaliyyətindən davam etdirə bilər. Məlumdur ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilər ölkəmizin tamhüquqlu vətəndaşlardır və Azərbaycan qanunlarının, onun Konstitusiyasının aliyyini qəbul etməyə borcludurlar. Minsk Qrupu da bu istiqamətdə fəaliyyət göstərse, işini davam etdirə bilər. Bu mənada, ekspertlərin fikrincə, Minsk Qrupu Azərbaycanla Ermənistən arasında qarşılıqlı etimadi bərqrəar edib artırmışla Qarabağla bağlı məsələnin tam yekunlaşmasına müsbət töhfə verə bilər. Əks halda onun işini davam etdirməsinə zərurət olmadığı ortadadır.

**Tahir TAĞİYEV**  
Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.